

Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında "Dövlət sərhədlərinin qorunması məsələlərində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

1. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında "Dövlət sərhədlərinin qorunması məsələlərində əməkdaşlıq haqqında" 1999-cu il iyulun 30-da Kiyev şəhərində imzalanmış Saziş **təsdiq edilsin**.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 24 mart 2000-ci il
853-IQ

**Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Dövlət sərhədlərinin qorunması məsələlərində əməkdaşlıq haqqında
SAZİŞ**

Bundan sonra «Razılığa gələn Tərəflər» adlanan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq, dostluq münasibətlərini inkişaf etdirmək, Azərbaycan Respublikasının və Ukraynanın dövlət sərhədlərində təhlükəsizliyinin qarşılıqlı təmin olunmasına kömək göstərmək arzusu ilə,

BMT Nizamnaməsinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin Helsinki Yekun Aktının müddəalarına, 1992-ci il 9 dekabr tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və əməkdaşlıq haqqında Müqaviləyə, həmçinin ATƏT-in prinsiplərinə tərəfdar olduqlarını təsdiq edərək,

dövlət sərhədlərində qeyri-leqal miqrasiyanın fəallığını, silah, narkotik maddələr və sərhəddən keçirilməsi qadağan edilmiş digər əşya və malların qaçaqmalçılığın nəzərə alaraq, sərhəd məsələləri üzrə səmərəli əməkdaşlıqda maraqlı olduqlarını bildirərək, aşağıdakılar barədə razılığa gəldilər:

M a d d ə 1

Razılığa gələn Tərəflər öz aralarında, onların dövlət sərhədlərinin müdafiəsini möhkəmləndirilməsi üzrə vəzifələrinin səmərəli həllinə yönəldilmiş bərabərhüquqlu tərəfdaş münasibətləri əsasında həyata keçirəcək və inkişaf etdirəcəklər.

M a d d ə 2

Bu Sazişin yerinə yetirilməsi üzrə tədbirlərin konkret həyata keçirilməsi üçün Razılığa gələn Tərəflər Azərbaycan Respublikası MTN Sərhəd Qoşunları Komandanlığına və Ukrayna Sərhəd Qoşunların Komandanlığına qarşılıqlı razılıq əsasında sərhəd idarələri arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın genişlənməsinə şərait yaradan müvafiq protokolları işləyib hazırlamağı həvalə edirlər.

Razılığa gələn Tərəflər sərhəd məsələləri üzrə əməkdaşlığı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Ukrayna Dövlət Sərhədinin Mühafizəsi üzrə Dövlət Komitəsi vasitəsi ilə həyata keçiriləcəklər.

M a d d ə 3

Razılığa gələn Tərəflər öz dövlət sərhədlərindən terrorçu qrupların, qeyri-qanuni miqrantların və digər cinayətkar elementlərin keçmə cəhdlərinin, silah və sursatların, partlayıcı, yandırıcı, zəhərləyici, radioaktiv, psixotrop, narkotik maddələrin gətirilməsi (aparılması) qadağan olunan digər mal və yüklərin qeyri-qanuni hərəkətinin qarşısının alınması üçün lazımı tədbirlər görülməsində bir-birinə kömək göstərəcəklər.

M a d d ə 4

Razılığa gələn Tərəflər bir Razılığa gələn Tərəfin ərazisindən digər Razılığa gələn Tərəfin ərazisinə qeyri-qanuni gəlmiş şəxslərin qəbul edilməsi və təhvil verilməsi qaydalarını ayrıca sazişlə müəyyən edəcəklər.

M a d d ə 5

Razılığa gələn Tərəflər dövlət sərhədində yaranmış vəziyyət barədə, sərhəd məsələləri üzrə yeni qanunvericilik aktları haqqında qarşılıqlı maraq kəsb edən məlumatın vaxtında mübadilə edilməsini təmin edəcəklər.

M a d d ə 6

Razılığa gələn Tərəflər ayrıca protokol əsasında sərhədin qorunması və sərhəd nəzarəti işinin təşkili üzrə təcrübə mübadiləsini həyata keçirəcəklər.

M a d d ə 7

Razılığa gələn Tərəflər bir-birindən alınan xidməti və məxfi xarakter daşıyan material və məlumatları həmin material və məlumatları verən Razılığa gələn Tərəfin yazılı icazəsi olmadan heç kimə verməyəcəklərini öz öhdəsinə götürürlər.

M a d d ə 8

Razılığa gələn Tərəflər öz ölkələrinin qanunvericiliyinə uyğun olaraq dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin yerinə yetirilməsi məsələlərində əməkdaşlığı buna müvəkkil edilmiş Sərhəd Qoşunları orqanları vasitəsi ilə həyata keçirirlər.

M a d d ə 9

Razılığa gələn Tərəflər zəruri hallarda, hər bir Razılığa gələn Tərəfin imkanlarından asılı olaraq, bir-birinə Sərhəd Qoşunlarının

zabit kadrlarının və kiçik mütəxəssislərinin hazırlanmasında kömək göstərəcəklər.

M a d d ə 1 0

Razılığa gələn Tərəflər bir-birinə onların qüvvədə olan qanunvericiliyinə uyğun olaraq maddi-texniki təchizat, sifarişlərin yerləşdirilməsi, silahların və sərhədin mühafizəsinin texniki vasitələrinin işlənməsi, hazırlanması, tətbiqi və təmirində yardım edəcəklər.

M a d d ə 1 1

Razılığa gələn Tərəflər hərbiçilərin, təqaüdçülərin (tibbi təminat hüququnu qoruyub saxlayanlar) və onların ailə üzvlərinin idarə aidiyyətli müalicə-profilaktika müəssisələrində qəbulu, müayinəsi və müalicəsini (qospitala yerləşdirmə), eləcə də müqavilə şərtləri əsasında göndərən tərəfin vəsaiti hesabına müəssisə sanatoriyalarına və istirahət evlərinə göndərişlər ayrılmasını təmin edəcəklər.

M a d d ə 1 2

Bu Saziş ilə şərtləşdirilməyən qarşılıqlı hesablaşmalar mexanizmi, Razılığa gələn Tərəflərin mövcud qanunvericiliyinə uyğun olaraq, fəaliyyət istiqamətləri üzrə, buna müvəkkil edilmiş Sərhəd Qoşunları orqanlarının ayrı-ayrı protokolları ilə müəyyən edilir.

M a d d ə 1 3

Bu Sazişdə nəzərdə tutulan qarşılıqlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək, həmçinin əməkdaşlıq və qarşılıqlı fəaliyyət zamanı meydana çıxan sualların həlli məqsədi ilə Razılığa gələn Tərəflər zəruri hallarda məsləhətləşmələr aparacaq, yaxud birgə işçi qrupu yaradacaqlar.

M a d d ə 1 4

Bu Sazişə Tərəflərin razılığı ilə, bu Sazişin ayrılmaz tərkib hissəsi sayılan və müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.

M a d d ə 1 5

Bu Saziş bütün dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə son yazılı bildiriş tarixindən qüvvəyə minir və beş il müddətində qüvvədədir.

Əgər Razılığa gələn Tərəflərdən heç biri növbəti müddətin bitməsinə ən azı altı ay qalmış Sazişin qüvvəsini dayandırmaq niyyəti haqqında yazılı bildiriş göndərməzsə, o hər dəfə avtomatik olaraq növbəti beş illik müddətə uzadılır.

Bu Sazişə xitam verildiyi halda, qüvvədə olduğu dövrdə yaranmış, lakin o, xitam verilən ana qədər yerinə yetirilməmiş bütün müqavilələrə onun tətbiqi davam etdiriləcəkdir.

Kiyev şəhərində 1999-cu il iyulun 30-da iki nüsxədə Azərbaycan, Ukrayna və rus dillərində bütün mətnləri eyni qüvvəyə malik olmaqla imzalanmışdır.

Bu Sazişin müddələrinin təfsiri məsələlərində fikir ayrılığı yaranarsa, rus dilində olan mətn üstün qüvvəyə malikdir.

Azərbaycan Respublikası Hökuməti
adından

(imza)

Ukrayna Nazirlər Kabineti
adından

(imza)

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S. 2459-2462.